

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
Texnologiyaları üzrə prorektori v.e:  
Zaur Məmmədov  
dos.Zaur Məmmədov  
"14" 02 2025-ci il

Fənn sillabusu:

**İxtisas:** 050704 "Baytarlıq təbabəti"

**Fakültə:** "Baytarlıq"

**Kafedra:** "Baytarlıq və zoomühəndislik elmləri"

**I.Fənn haqqında məlumat**

**Fənnin adı:** "Baytarlıq genetikası" ADAU-nun Elmi Şurasının "11" sentyabr 2017-ci il tarixliqərarı ilə (protokol № 1) nəşr edilməsi məsləhət bilinmişdir.

**Kodu:** İPF – B10

**Tədris ili:** IV 2024-2025

**Semestr:** VIII (yaz)

**Tədris yükü:** Cəmi 60 saat. Auditoriyadan kənar 30 saat. Auditoriya saatı -30 (15 saat müh, 15 saat lab.)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 2

**Auditoriya:** 409

**Saat:** IV gün – 1-ci saat (müh); V gün – 1-ci saat (lab)

**II. Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Mirfazıl Abdullayev Qafar oğlu. Bayt.ü.f.d.

**Məsləhət günləri və saatı:**

**E-mail ünvanı:** m.fag0408@gmail.ru

**Kafedra ünvanı:** Lənkəran ş., Fizuki küç., 170-a

**III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər**

**Əsas ədəbiyyat:**

1. F.Mustafayev, E.Hüseynov, M.Salmanov. Baytarlıq təbabəti genetikası, Bakı 2013
2. C.Ə.Nəcəfov, S.A. Əlizadə, M.C.Əmirova. Tibbi biologiya və genetikadan praktiki məşğələlər Bakı, 2014
3. C.Ə.Nəcəfov, S.A. Əlizadə, M.C.Əmirova. Tibbi biologiya və genetikadan praktiki məşğələlər Bakı, 2015
4. C.Ə.Nəcəfov, S.A. Əlizadə, M.C.Əmirova. Tibbi biologiya və genetikadan praktiki məşğələlər Bakı, 2016
5. C.Ə.Nəcəfov, S.A. Əlizadə, M.C.Əmirova. Tibbi biologiya və genetikadan praktiki məşğələlər Bakı, 2017

6. S.Q.Həsənova, A.Q. Qarayevə, Ə.H. Qədimov. Genetika dərs vəsaiti, Sumqayıt 2014

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədrisi vacib deyil.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərində tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Heyvanların genetikasının predmet və vəzifələri, onun bakalavr pilləli ali baytarlıq təhsilində mövqeyi. Sərbəst bazar iqtisariyyatı və heyvandarlığın intensivləşdirilməsində genetikanın rolu və vəzifələri. Genetikanın tədqiqat üsulları. Genetikanın başqa fənnlərlə-əlaqəsi. Genetikanın əsas inkişaf

mərhələləri haqqında qısa məlumat: irsiyyətin əsasları, istiqamətləri. Cinsiyətli çoxalmanın sitoloji əsləri. Krossinqover qanunu. Mendel nəzəriyyəsi və onun genetikanın inkişafında rolü.

Azərbaycan və dünya miqyasında genetikanın inkişafı haqqında qısa məlumat.  
**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərəkəflidir, -9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qusurlara yol verir.

-7 bal-tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

-6 bal-tələbənin cavabı əsasən düzgündür.

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal-tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir.

-3 bal-tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir.

-1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.

-0 bal-sualı cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında).

91-100 bal-əla (A)

81-90 bal-çoxyaxşı(B)

71-80 bal-yaxşı(C)

61-70 bal-kafi(D)

51-60 bal-qənaətbəxş(E)

51-baldan aşağıqeyri-kafi(F)

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı:** Mühazirə 15 saat, laboratoriya 15 saat. Cəmi: 30 saat

	Keçirilən mühazirə mövzularının məzmunu	Saat Müh.	Tarix
1	2	3	4
1	<p><b>Mövzu 1: Baytarlıq genetikası fənni haqqında nlayış. Giriş. Baytarlıq təbabətigenetikasının məqsədi və vəzifələri, inkişaf tarixi.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>Genetika fənni haqqında ümumi anlayış. Genetikanın məqsəd və vəzifələri</li> <li>Genetika fənninin öyrənilmə üsulları.</li> <li>Genetika fənninin k/t-da tətbiqi.</li> <li>Genin quruluşu və onun təsviri.</li> <li>Populyasiyaların genetikası.</li> <li>Mitoz və meyoz bölünmə</li> </ol> <p>Mənbə(1;2;3;4;5;6)</p>	2	
2.	<p><b>Mövzu 2: Cinsi çoxalma zamanı irsi əlamətlərin nəslə keçmə qanuna uyğunluqları.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>Cinsi çoxalma əlamətlərin nəslə keçməsinin üsulları.</li> <li>Dominantlıq və birinci nəslə neyniliyi qaydası.</li> <li>Dominantlığın tipləri.(tam ,natamam və yüksək dominantlıq)</li> <li>Əsasanamaliyatları və irsi xəstəliklər.</li> <li>Bruselyoz xəsteliyinin genetik təhlili.</li> </ol> <p>Mənbə(1 ;2;3;4;5;6)</p>	2	
3	<p><b>Mövzu 3: İrsiyyətin xromosom nəzəriyyəsi və cinsiyyətin ırsılıyi.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>İrsiyyətdə genlərin əsasf unksiyası.</li> <li>Tam və natamam ilişikliyin səbəbləri və onun sitoloji sübutu.</li> <li>Cinsiyyətin təyin olumasının xromosom mexanizmi.</li> <li>Mastit xəsteliyinin genetik təhlili.</li> <li>Leykoz xəsteliyinin genetik təhlili</li> </ol> <p>Mənbə(1;2;3;4;5;6)</p>	2	
4	<p><b>Mövzu 4: Biotexnologiya və gen mühəndisliyi.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>Biotexnologiya və gen mühəndisliyi haqqında anlayış.</li> <li>Biotexnologyanın əsas üsulları.</li> <li>Heyvanlarda embrion köçürmə prinsipləri və onun əhəmiyyəti.</li> <li>İrsi xəstəliklərin və eybəcərliyin səbəbləri.</li> <li>İmmunitet haqqında anlayış.</li> </ol> <p>Mənbə(1;2;3;4;5;6)</p>	2	
5.	<p><b>Mövzu 5: Mutasiya dəyişkənlüyü və immunogenetika.</b></p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>Mutagenizmin ümumi xüsusiyyətləri.</li> <li>Xromosom mutasiyaları.</li> <li>Genmutasiyası</li> <li>Immunogenetika haqqında anlayış.</li> <li>Immunogenetikanın qısa inkişaf tarixi.</li> </ol> <p>Mənbə(1;2;3;4;5;6)</p>	2	

6	<b>Mövzu 6:Mikrorqanizmlərin genetikası. İrsiyyət meylli xəstəliklər.</b> <b>Plan:</b> 1.Mikrorqanizmlərin genetikası. 2.İrsiyyət meylli xəstəliklər. 3.Kənd təsərrüfatı heyvanlarının genetik anomaliyaları və onların profilaktikası. Mənbə(1;2;3;4;5;6)	2	
7	<b>Mövzu 7:Fizioloji və biokimyəvi genetikanın əsasları.</b> <b>Plan:</b> 1. Fizioloji və biokimyəvi genetikanın əsasları. 2. Immunitet, anomaliyalar və xəstəliklərin genetikası. 3.Cinsi genetika. Heyvandarlıqda biotexnologianın genetik əsasları Mənbə(1;2;3;4;5;6)	2	
8	<b>Mövzu 8:Biotexnoloji məhsul verən mikrorqanizmlər (produsentlər) və onların seleksiyası.</b> <b>Plan:</b> 1.Biotexnoloji məhsul verən mikrorqanizmlər (produsentlər) və onların seleksiyası. 2. Biotexnoloji istehsalatda istifadə edilən xammallar və qidalı mühitlər. Mənbə(1;2;3;4;5;6)	1	

Cəmi: 15 s.

	Keçirilən laboratoriya işlərinin məzmunu	Saat	Tarix
		Lab.	
1	2	3	4
1	<b>Mövzu 1:Genetika fənninin öyrənilmə üsulları.</b>	2	
2.	<b>Mövzu 2: Cinsi çoxalmada əlamətlərin nəslə keçməsinin üsulları.</b>	2	
3	<b>Mövzu 3:İrsiyyətin xromosom nəzəriyyəsi və cinsiyyətin irsiliyi</b>	2	
4	<b>Mövzu 4: Biotexnologiya və gen mühəndisliyi haqqında anlayış.</b>	2	
5	<b>Mövzu 5:Mutasiya dəyişkənliyi və immunogenetika.</b>	2	
6	<b>Mövzu 6: Mikrorqanizmlərin genetikası.İrsiyyət meylli xəstəliklər.</b>	2	
7	<b>Mövzu 7: Fizioloji və biokimyəvi genetikanın əsasları.</b>	2	
8	<b>Mövzu 8: Biotexnoloji məhsul verən mikrorqanizmlər (produsentlər) və onların seleksiyası.</b>	1	
		Cəmi:	15 s.

**XI. Fənn üzrə tələblər:** Bu fənn molekulyar biologianın əsasları; hüceyrə mühəndisliyi; genetik mühəndisliyin əsasları; somatotropindən istifadə qaydaları; Immuno birləşdirilmiş fermentlərin tətbiq biotexnologiyası; zülal, əvəz olunmaz amin turşuları, antibiotik və vaksinlərin istehsal biotexnologiyası. Günəş şüalarının yenidən çevrilməsi biotexnologiyası; gen mühəndisliyinin biotexnologiyada istifadə olunması; heyvan hüceyrələrinin yetişdirilməsi; yad genlərin heyvan hüceyrəsinə köçürülməsi; virus DNT-sinin mikroinfeksiya vasitəsilə heyvan hüceyrəsinə daxil edilməsi; heyvan hüceyrələrinə selektiv markerligenlərin daxil edilməsi; populyasiyaların genetikası; immunogenetika; takamül nəzəriyyəsi və genetikanı öyrənir.

## **XII. Fənn üzrə təlimin nəticələri:**

- FTN 1. Molekulyar biologianın əsaslarını bilmək;
- FTN 2. Hüceyrə və genetik mühəndisliyin əsaslarını bilmək;
- FTN 3. Immuno birləşdirilmiş fermentlərin tətbiqi texnologiyasını bilmək;
- FTN 4. Zülal, əvez olunmaz amin turşuları, antibiotik və vaksinlərin istehsal biotexnologiyasını bilmək;
- FTN 5. Heyvan hüceyrələrinin yetişdirilməsini, yad genlərin heyvan hüceyrəsinə köçürülməsini bilmək;
- FTN 6. Heyvan hüceyrələrinə selektiv markerli genlərin daxil edilməsini, populyasiyaların genetikasını, immuno genetikanın təkamül nəzəriyyəsini bilmək

## **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

---

### **XIV. I- ci Kollokvium sualları:**

1. Genetika fənni haqqında ümumi anlayış. Genetikanın məqsəd və vəzifələri
2. Genetika fənninin öyrənilmə üsulları.
3. Genetika fənninin k/t-da tətbiqi.
4. Genin quruluşu və onun təsviri.
5. Populyasiyaların genetikası.
6. Cinsi çoxalma əlamətlərin nəslə keçməsinin üsulları.
7. Dominantlıq və birinci nəslin eyniliyi qaydası.
8. Dominantlığın tipləri.(tam ,natamam və yüksək dominantlıq)
9. Əsasa nomaliya tipləri və irsi xəstəliklər.
10. Mitoz və meyoz bölünmə

### **II- ci Kollokvium sualları:**

1. İrsiyətdə genlərin əsas funksiyası.
2. Tam və natamam ilişikliyin səbəbləri və onun sitoloji sübutu.
3. Cinsiyyətin təyin olumasının xromosom mexanizmi.
4. Mastit xəstəliyinin genetik təhlili.
5. Leykoz və Bruselyoz xəstəliyinin genetik təhlili
6. Biotexnologiya və gen mühəndisliyi haqqında anlayış.
7. Biotexnologianın əsas üsulları.
8. Heyvanlarda embrion köçürmə prinsipləri və onun əhəmiyyəti.
9. İrsi xəstəliklərin və eybəcərliyin səbəbləri.
10. Immunitet haqqında anlayış.

### **XV. İmtahansualları:**

1. Genetika fənni haqqında ümumi anlayış. Genetikanın məqsəd və vəzifələri
2. Genetika fənninin öyrənilmə üsulları.
3. Genetika fənninin k/t-da tətbiqi.
4. Genin quruluşu və onun təsviri.
5. Populyasiyaların genetikası.
6. Mitoz və meyoz bölünmə
7. Cinsi çoxalma əlamətlərin nəslə keçməsinin üsulları.
8. Dominantlıq və birinci nəslin eyniliyi qaydası.
9. Dominantlığın tipləri.(tam ,natamam və yüksək dominantlıq)
10. Əsas anamaliya tipləri və irsi xəstəliklər.
11. Bruselyoz xəstəliyinin genetik təhlili.

12. İrsiyyətdə genlərin əsas funksiyası.
13. Tam və natamam ilişikliyin səbəbləri və onun sitoloji sübutu.
14. Cinsiyətin təyin olumasının xromosom mexanizmi.
15. Mastit xəstəliyinin genetik təhlili.
16. Leykoz xəstəliyinin genetik təhlili
17. Biotexnologiya və gen mühəndisliyi haqqında anlayış.
18. Biotexnologiyanın əsas üsulları.
19. Heyvanlarda embrion köçürmə prinsipləri və onun əhəmiyyəti.
20. İrsi xəstəliklərin və eybəcərliyin səbəbləri.
21. İmmunitet haqqında anlayış.
22. Mutagenizmin ümum ixüsusiyyətləri.
23. Xromosom mutasiyaları.
24. Gen mutasiyası
25. Immunogen etika haqqında anlayış. Immunogen etikanın qısa inkişaf tarixi.
26. Mikrorqanizmların genetikası.
27. İrsiyyət meylli xəstəliklər
28. Kənd təsərrüfatı heyvanlarının genetik anomaliyaları və onların profilaktikası.
29. Fizioloj və biokimyəvi genetikanın əsasları. Biotexnoloji məhsul verən mikrorqanizmlər (produsentlər) və onların seleksiyası.
30. Biotexnoloji istehsalatda istifadə edilən xammallar və qidalı mühitlər.

"Baytarlıq genetikası" fənninin sillabusu 050704 "Baytarlıq təbabəti" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Baytarlıq və zoomühəndislik elmləri" kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi:  dos. M.Q. Abdullayev

Kafedra müdürü:  dos. R.M. Bilalov